

**AUDİTOR TƏŞKİLATLARININ VƏ SƏRBƏST AUDİTORLARIN
FƏALİYYƏTLƏRİNİN, ONLARIN APARDIQLARI AUDİTLƏRİN
KEYFİYYƏTİNİN AUDİT STANDARTLARINA VƏ MÖVCUD
QANUNVERİCİLİK AKTLARINA UYĞUNLUĞUNUN YOXLANILMASINA
DAİR NÜMUNƏVİ HESABAT FORMASININ TƏRTİB EDİLMƏSİ BARƏDƏ
Q A Y D A**

Bu Qaydanın məqsədi «Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə Əsasnamə»yə uyğun olaraq, auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətlərinin, onların apardıqları auditlərin keyfiyyətinin audit standartlarına və mövcud qanunvericilik aktlarına uyğunluğunun yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi və bu barədə hesabat formasının tərtib olunması qaydalarını müəyyən etməkdir. Yoxlamanın nəticələri üzrə hesabatın nümunəvi forması aşağıdakı qaydada tərtib edilməlidir:

KEYFİYYƏTƏ NƏZARƏT KOMİTƏSİNƏ

H E S A B A T

“ _____ ” _____ 20____ il

(yoxlama aparılan auditor

təşkilatının və ya sərbəst

auditorun yerləşdiyi ünvan)

I. Giriş

Biz, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən 20____ il
“ _____ ” _____ tarixli _____ sayılı əmrə əsasən, həmin Palatanın Keyfiyyətə
nəzarət Komitəsinin müfəttişləri _____

(soyadı, adı və atasının adı)

(yoxlanılan auditor təşkilatının adı və ya sərbəst auditorun soyadı, adı və atasının adı)

20 ____ il “ ____ ” _____ tarixdən 20 ____ il “ ____ ” _____ tarixədək olan dövr üzrə fəaliyyətini və onun apardığı auditlərin keyfiyyətinin audit standartlarına uyğunluğunu yoxladıq.

Yoxlama 20 ____ il “ ____ ” _____ tarixdə başladı və 20 ____ il “ ____ ” _____ tarixdə qurtardı.

Yoxlama ilə əhatə olunan dövr ərzində _____

(yoxlanılan auditor təşkilatının adı və ya sərbəst auditorun soyadı, adı və atasının adı)
fəaliyyətinə aşağıdakı şəxslər cavabdeh olmuşlar:

1. Direktor (və ya sərbəst auditor) _____
(soyadı, adı və atasının adı)

20 ____ il “ ____ ” _____ tarixdən 20 ____ il “ ____ ” _____ tarixədək işləmişdir.

2. Baş mühasib _____
(soyadı, adı və atasının adı)

20 ____ il “ ____ ” _____ tarixdən 20 ____ il “ ____ ” _____ tarixədək işləmişdir.

II. Əvvəlki yoxlamanın nəticəsi

Bu bölmədə əvvəlki yoxlamanın əhatə etdiyi dövr, yoxlamayı aparmış müfəttişlərin soyadı, adı və atasının adı, eləcə də yoxlama nəticəsində aşkar olunan nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılıb-qaldırılmaması əks etdirilməlidir.

III. Auditor təşkilatı (və ya sərbəst auditor) haqqında ümumi məlumat

Bu bölmədə “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə Əsasnamə”yə (bundan sonra “Əsasnamə” adlandırılacaq) əlavə edilən “A” anketində əks olunan məlumatlar barədə qeydlər edilməlidir.

IV. Auditor təşkilatının (və ya sərbəst auditorun) maliyyə-təsərrüfat fəaliyyəti barədə məlumat

Bu bölmədə Əsasnaməyə əlavə edilən “B” anketində əks olunan məlumatlar barədə şərh verilməlidir.

V. Audit öhdəliklərinin müəyyən edilməsi

Bu bölmədə auditor təşkilatı (və ya sərbəst auditor) tərəfindən müqavilə öhdəliyi üzrə yerinə yetirilmiş ayrı-ayrılıqda hər bir auditor işinə dair sorğu vərəqəsi barədə Əsasnaməyə əlavə edilən “C” anketində nəzərdə tutulan məsələlər öz əksini tapmalıdır.

VI. Auditor təşkilatı (və ya sərbəst auditor) tərəfindən yerinə yetirilmiş auditor işinin göstəriciləri

Bu bölmədə auditor təşkilatı (və ya sərbəst auditor) tərəfindən müqavilə öhdəliyi üzrə yerinə yetirilmiş ayrı-ayrılıqda hər bir auditor işinin Əsasnaməyə əlavə edilən “Ç”

və “D” anketlərinə əsasən qiymətləndirmə göstəriciləri barədə məlumatlar öz əksini tapmalıdır.

VII. Audit standartlarının və digər hüquqi-normativ sənədlərin tətbiq edilməsinin düzgünlüyü

Bu bölmədə auditor təşkilatının (və ya sərbəst auditorun) “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnaməyə, audit standartlarına, qüvvədə olan qanunvericilik aktlarına, Əsasnamənin müvafiq maddələrinə, eləcə də Auditorlar Palatası rəhbərliyinin əmr və sərəncamlarına düzgün riayət edilməsi haqqında məlumatlar qeyd edilməlidir.

VIII. Auditin keyfiyyətinə daxili nəzarət

Bu bölmədə auditor təşkilatının rəhbərliyi və sərbəst auditor tərəfindən auditin planlaşdırılmasının, audit qayda və prosedurlarının tətbiqinin qüvvədə olan qanunvericiliyin və audit standartlarının tələblərinə uyğunluğunun və onlara riayət olunmasının təmin edilməsi barədə məlumatlar öz əksini tapmalıdır.

IX. Yoxlamanın nəticəsi üzrə təkliflər

Bu bölmədə ayrı-ayrılıqda hər bir müqavilə öhdəliyi üzrə auditor işinin qiymətləndirilməsi, auditor təşkilatının (və ya sərbəst auditorun) yoxlanılması nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına, habelə onun daha səmərəli işləməsinə dair konkret təkliflər öz əksini tapmalıdır.

X. Hesabata əlavələr

Bu bölmədə hesabatə əlavə edilən sənədlərin siyahısı göstərməlidir.